

Narkotika bəşəri fəlakətdir

Yalnız fərdi deyil, ailəni, nəslə, cəmiyyəti “sağalmaz bəla”ya düşər edən bu kabusdan uzaq durmaqdə KİV-in də üzərinə mühüm məsuliyyət düşür

İnsan həyatında vacib olan sağlamlığın təmin edilməsi, yalnız özünə, ailəsinə diqqət deyil, həm də cəmiyyətə yararlı nəslin yetişdirilməsidir. Bunun üçün ailə kimi, cəmiyyət, ictimai təşkilatlar, məktəb, mədəni-maarif müəssisələri də məsuliyyət daşıyır.

Əski sovetlər birliyində bunun üçün şərti ad altında “asudə vaxt”ın səmərəli təşkili üçün bir sıra dövlət qurumları (o zamanlar qeyri-hökumət təşkilatları olmadığına görə), xüsusən də gənclər təşkilatları, mədəniyyət müəssisələri xüsusi proqramlarla tədbirlər keçirir, uşaq və gənclərin zərərlili vərdişlərdən uzaq olmasına çalışırlar.

Sovetlərin dağılmışından, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə uşaq və gənclərin təbiyəsində mühüm sahələrdən hesab edilən təhsil və mədəniyyətdə yaranan boşluqdan süi-istifadə sonradan öz “bəhrası”ni verdi: yeni nəslin sağlamlığı və mənəviyyata ağır sosial və psixoloji zərər vuran bir sıra zərərlili vərdişlərə alude olduğu üzə çıxdı. Doğrudur, bu məsələdə əsas məsuliyyət daşıyan hüquqmüəhafizə orqanları, eləcə də bir sıra təşkilatlar bunun qarşısını almağa səy göstərir, ciddi inzibati və hüquqi cəza tədbirləri həyata keçirildilər, amma nəzarətdən kəndə qalan yeniyetmə və gənclər yenə də zərərlili vərdişlərə meyilli olurdular.

Narkomaniyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi əsasdır. XXI əsrə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri, bəlkə də birincisi, sonu faciə ilə nəticələnən narkomaniyadır.

Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insanın “ağ ölüm” adlandırılın bu bələdan əziyyət çəkməsi danılmaz fakta əvvəlib. Narkomaniyanın yüksələn xətlə inkişafı çox yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara biləcəyi həyəcan siyanalı ilə diqqəti çekir. Ən acinacaqlısı isə odur ki, dünyadan digər dövlətlərində olduğu kimi, ölkəmizdə də bezi gənclər və yeniyetmələr arasında narkotiklərə aludəcilik halları artmaqdadır.

Azərbaycanda narkotizm-lə və narkobizneslə mübarizənin əsası, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanun ilə qoyulub.

Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil. Narkotik maddə alverçiləri yeniyetmə və gənclərin çox olduğu yerlərdə onlara həmin məhsulları təklif etməkdən belə çəkinmirlər.



Son günlər KİV-də, sosial şəbəkələrdə, TV-lərdə səsləndirilən fikirler insanı dəhşətə getirməyə bilmir! Xirdalan şəhərində narkotik alverçilərinin günün-günorta çağında uşaqlara, xüsusən də məktəbyaşlılara açıq-aşkar “pati” satması və onları bu eybəcər alverə şərik etmələri vəziyyətin acinacaqlı olmasından xəber verir!

Pul qazanmaq naminə insanları, xüsusilə uşaqları, yeniyetmə və gəncləri ölüme aparan bu pis vərdişə alısdıran nanəciblər kimlərdir?! Sual artıq ayrı-ayrı qurumları deyil, daha geniş ictimai auditoriyanı ciddi düşündürür. Əlbəttə, onlar insanlıqdan uzaq olan, pul qazanmaq naminə mənəviyyatını itirən yaramazlardır. Məhz buna görə hər kəs onlara qarşı mübariz olmalıdır.

Bu bəşəri fəlakətin qarşısının alınmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barəde imzaladığı sərəncamda mühüm əhəmiyyət daşıyır. Həmin sərəncamda göstərilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilsin, həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla elaqələndirilməsi. Narkomanlıq və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvəle olunsun.

Şözsüz ki, istər xatırladılan bu sərəncamın, istərsə də dövlət və hökumət tərəfindən qəbul edilən digər müvafiq qərarların yerinə yetirilməsi içinde, təbliğində daha geniş ictimaiyyətin,

QHT-lərin, xüsusilə də KİV-in üzərinə böyük məsuliyyət düşür. Təbii ki, təbligat-təşviqatın forması müxtəlif olsa da, merami ümuməşəri fəlakət sayılan bu bələdan xillas yollarını göstərmək, gənclərin sağlam ruhda tərbiyəsinə diqqəti artırmaqdır.

Mütəxəssislərin, həkimlərin qənaətinə, narkotik maddələr müxtəlif çeşidlidir. Daha çox yayılanları isə xəxaş, tiryək, marixuana, heroin, kokain və sairdir. Son illər kimyəvi laboratoriyalarda hazırlanmış yeni sintetik narkotik maddələr də meydana gəlib ki, onlar xüsusilə təhlükəlidir. Bunlar ilk istifadədən insanı özünə alısdırı, asılı vəziyyətə sala bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlığının bərpədilməz ziyan vurur, fiziki qüvvəni tükəndirir, bədənin çəkisi birdən-birə azalır, orqanizmdə ümumi zəhərlənmə baş verir.

Narkomaniya keçici xəstəliklərin sürətli yayılmasına da səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyüdən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən, narkomanlar arasında QiÇS və başqa xəstəliklərə tutulmuş insanlar çox olur. Ən dehşətli faktlardan biri də odur ki, narkotik maddə alverçiləri heroin və kokaine yuyucu toz və ya şəkər tozu qatıb satırlar ki, bu zaman istifadəcidi şəkərli diabet tez inkişaf edir. Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən ölüm də baş verir.

Ən dehşətli odur ki, bir neçə dəqiqə ərzində başbeyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyəti itir, insan danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz geləcək namine” milli proqramlar qəbul ediblər. Bura təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları da daxildir. Bu kampaniyalar kütłəvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Bəşəriyyətin bu dehşətli bələsına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, KİV, hüquqmüəhafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının qarşısını ala bilər. Bunun üçün daha çox maarifləndirmə, narkomaniyanın fəsadlarının yeniyetmə və gənclərə izah edilməsi, onlara bu xəstəliyin nə kimi qorxulu nəticələr verdiyini əyani misallarla göstərmək vacibdir. Narkomanlar tədricən öz hərəkətlərini idarə edə bilməmələrinə, asılılıq nəticəsindən ən əziz adamlarına belə əxlaqa zidd hərəkətlər edir, bədənlərindən baş verən ağrıların qarşısını almaqdan ötrü narkotikanın əldə edilməsi məqsədilə oğurluq, soyğunluq, quldurluq cinayətlərini törədir, hətta ən müqəddəs varlıqlar olan doğmalarını da bu cinayətin qurbanına çevirirərlər.

Narkomaniya ilə mübarizə hər kəsin, vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayıraq, həminin vətəndaşlıq və mənəvi borcuna əvvələndirilidir. Bəşəriyyətin bələsına çevrilən “ağ ölüm”ə qarşı dövlət orqanları, ictimai təşkilatlar, cəmiyyətin bütün üzvləri, ağsaqqallar, gənclər birgə mübarizə aparmalıdır. Uşaq və gənclər arasında maarifləndirmə tədbirləri onlayn formada olsa da, təşkil edilməli və milli mənəvi dəyərlərin təbliğinə diqqət artırmalıdır.

**Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”**